

Milli özünüdürk və istiqalə ədəbiyyatı

**Umgülsüm Sadıqzadə və Əmin Abid Gültəkin
yaradıcılığında milli-istiqlal izləri**

Ülviyyə Əhmədova

Xəzər Universiteti, Azərbaycan.

E-mail: ulviyyahmadova@gmail.com

Annotasiya. XX əsrin əvvəllərində istiqlal poeziyası dedikdə, azadlıq mübarizəsindən danışdıqda Əli bəy Hüseynzadə, Ümgülsüm, A.Səhhət, A.Şaiq, M.Hadi, Ə.Cavad, Ə.Müznib, Əli Yusif, C.Cabbarlı, Ə.Cənnəti, Ə.Abid, legionçular və s. yaradıcılığını xüsusi vurğulasaq da, ümumən bu dövrün xarakterik keyfiyyəti və ana xəttini yadəllilərə qarşı sözlü mübarizə təşkil edirdi. Bu dövrün poeziyası fikir, ideya yönümlü inkişaf edirdi. Poeziya nümunələri, əsasən, bədiilikdən, sənətkarlıq xüsusiyyətlərindən daha çox ideyanın, mübarizliyin üstünlüyü ilə ön plana keçirdi. Böyük idealların təbliğinə həsr olunan əsərlər quruluş baxımından xüsusi seçiləməsə də, məzmun kamilliyi baxımından olduqca fərqlənirdi. Burada milli azadlıq sevincinin tərənnümü olduqca güclü, işgala nifrət daha horarətli hal alırı. Bunu adını çəkdiyimiz müəlliflərin yaradıcılığında da görmək mümkündür. Beləliklə, poetik nümunələr bir az da milli ruha yaxınlaşır, yeni nəfəs, yeni ideya gölərdi. Məqalədə XX əsrin istiqlal mübarizəsində özünəməxsus yeri olan Umgülsüm Sadıqzadə və Əmin Abid Gültəkinin müqayisəli şəkildə şeir nümunələrinə yer verilmiş, yeri göldikcə oxşar paralellər təşkil edən digər istiqlal şairlərinin də şeirlərinə müraciət edilmiş, istiqlal mübarizəsi təhlil edilmişdir.

Açar sözlər: Umgülsüm, Əmin Abid, istiqlal, poeziyada mübarizə

Məqalə tarixçəsi: göndərilib – 16.09.2022; qəbul edilib – 27.09.2022

**Traces of national independence in the works
of Umgulsum Sadigzade and Amin Abid Gultakin**

Ulviya Ahmadova

Khazar University, Azerbaijan.

E-mail: ulviyyahmadova@gmail.com

Abstract. At the beginning of the XX century, when we talk about independence movement poetry, works of Ali Bay Huseynzada, Umgulsum, A.Sahhat, A.Şaiq, M.Hadi, A.Javad, A.Mu-znib, A.Yusif, J.Jabbarlı, A.Jannati, A.Abid, legionnaires, and others have specific importance although in general, the characteristic quality and main line of this period was fighting verbally against foreigners. The poetry of this period developed in an idea-oriented way. Examples of poetry, mainly, came to the fore with the superiority of ideas and movement rather than artistic features.

Although the works dedicated to the promotion of great ideals were not particularly distinguished in terms of structure, they differed greatly in terms of absolute content perfection. The chanting joy of national freedom was very strong here, and the hate against the occupation became even more heated. This can also be seen in the works of the authors we mentioned. Thus, the poetic examples were coming a little closer to the national spirit, they were breathing life into the spirit.

In the article, the poems of Umgulsum Sadigzade and Amin Abid Gultakin, who have a unique place in the independence movement of the XX century, are compared, and the poems of other liberty poets who have similar parallels are referred to, where appropriate, and the independence movement is analyzed.

Keywords: Umgulsum, Amin Abid, independence, struggle in poetry

Article history: received – 16.09.2022; accepted – 27.09.2022

Giriş / Introduction

XX əsrin əvvellərində Azərbaycanda xalqın nümayəndələri Rusiya boyunduruğundan azad olmaq və müstəqil milli dövlət yaratmaq idealları uğrunda mübarizə aparan "milli istiqlal" şeiri də mövcud idi. "Bu şeirin nümayəndələri Azərbaycan həyatının keçici sosial hadisələrinə çox az müraciət edirdilər. Onları fəqət siyasi azadlıq ideali düşündürdü. Millətin müstəmləkə zülmündən azad olmaq arzusu milli istiqlal şeirinin başlıca ideali idi" [2, s.10].

Əsas hissə / Main Part

*Mən saralıb sollam, qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə,
Gözüm galdı, çiçəklərdə, güllərdə,
Gül dərnəməd, düşdüm çəmən ayırı,
Sürgünəm, düşgünəm, Vətən ayırı. [9, s.77]*

— deyən, milli istiqlal şeirinin əsas nümayəndələrindən olan, Azərbaycanın repressiya olunmuş ilk və yeganə şairəsi, 44 illik ömrüne həm şəxsi həyatının uğurusuzluqlarını, həm də Vətən ixtirablarını sığdırmış Umgulsum Sadigzadə 1900-cü ildə Bakının Novxanı kəndində, dövründən savadlı mollası Əbdüləzizin ailəsində dünyaya göz açmışdır. Hələ 9 yaşından şeir yazmağa başlamış, 1914-cü ildən "İqbal", "Yeni iqbal", "Açıq söz" "Azərbaycan" və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun dövrümüzə 200-dən artıq şeiri, "Vətən sevgisi", "Solğun çiçək" və s. hekayələri, 1 poeması gəlib çatmışdır. Umgulsumun ədəbi irsi şeir, hekayə, gündəlik və məktublardan ibarət olsa da, ədəbiyyatımızda, əsasən, istiqlal şairi kimi tanınmışdır. 1916-1920-ci illəri yaradıcılığının məhsuldar dövrü hesab edən Aydin Hüseynzadə müəllifin ədəbi irsini üç mərhələyə ayırr: 1. 1914-1920; 2. 1920-1937; 3. 1837-1941 [8, s.149]

İlk dövr yaradıcılığına daxil olan "Vətən sevgisi" hekayəsi "Dirilik" jurnalının 1 dekabr 1914-cü il nömrəsində dərc edilmişdir. Yaradıcılığının hər mərhələsində Vətənin daşını, torpağını həssaslıqla müşahidə edən Umgulsum yazırdı: "Ey daşlar, kim bilir sizi kimlər doğmuş, dərəğüş etmiş, böyütmüş, sonradan sərdabəyə göndərmişsiniz. Babalarımızın min dürülə səfaları ilə fərqlənməmişsiniz, min dürülə əzab, əziyyətin şahidi olmuşsunuz. Fəqət nə vaxt şənlənəcək, şadlanacaqsınız?" [3, s.89]. O bu misraları ilə kimsəsiz bir qızın vətənənən həssas sevgisini çatdırılmış, üzərində dayandığı torpağın qədimliyini, nəsillərin davamlılığını hələ kiçik yaşlarından dərk etmişdir. Umgulsum "Solğun çiçək" adlı hekayəsi öz həyatından təsirlənərək qələmə almışdır. Hekayədə deyilir: "Öksüz qızılgaz bütün günlərini, saatlarını, bəlkə dəqiqələrini böylə anasının xəyalı ilə məşğul."

- Ah!... anacığım! Gedib də məni kimlərin ümidiñə buraxdın. Atamınıñ? O da on bir aydan bəri qara torpaların ağışunda yatırı. Bari məni də özünlə bərabər aparayıñ. Tamam, qızlar geyinər, oynar və gülərlər. Analar onları alqışlar. Bir az pozğun durarlarsa anaları oxşar və öpər. Lakin mənim üçün heç birisi yox!..

Yoldaşlarım "ana!" - deyə səsiñirlər, mənim ana deyəcəyim bir kimsə yox." Misralardan da göründüyü kimi, romantik üslubda yazılın hekayələr onun kövrək, həssas təbiətindən xəbor

verir. Rasim Tağıyev onun hekayə yaradıcılığına əsaslanaraq qeyd edir: "Umgülsüm yaradıcılığında tənqid-i-realizm axtarmaq cəhdil ilə razılaşmaq doğru olmaz. Onun ədəbi irsi romantizm tələblərinə tamamilə uyğundur" [11, s.11]. Şairənin 1914-1920-ci illərdəki yaradıcılığında lirik duyğulara, ayrıraq və övlad nisgilinə həsr edilən şeirləri də az deyil. "Umgülsüm yaradıcılığını tamamilə istiqlal poeziyasının nümunəsi kimi qəbul etmək olmaz. Onun qələmə aldığı "Validəm üçün", "Mənim andım", "Sevgilim yolunda", "Hicran gecəsi", "Aman, getmə", "Qəriblik" və s. kimi şeirlərində sadiq qadın, vətənini sevən vətəndaş obrazını görə bilirik. Umgülsüm yaradıcılığının birinci dövründən danışarkın onun siyasetdən, vətəni barədə nigarançılığından uzaq olan bir neçə şeirini də nəzərdən qəçirməməliyiq" [8, s.187].

Qeyd etmək lazımdır ki, müəllifin hekayə və lirikasından doğan kədər ictimai olduğu qədər də səxsidir. Onun həyatını araşdırın tədqiqatçılar şeiriyyatındaki kədəri anasız böyüməsi ilə də əlaqlanırdırlar: "Bu kədərlər duyğuları qələmə aldığı zaman necə qüssə içinde olduğunu anlayıram. Çünkü Umgülsüm özü də çox kiçik yaşlarında anasız qalmışdı və bu yazdakı qızılgaz bəlkə də elə onun özüydü. Ən kədərlisi isə odu ki, anasız böyüyən Umgülsümün öz övladları da həmin taleyi yaşadı" [3, s.6].

"Doğma Vətənimə aşiq, məftun idim", – deyən şairənin poeziyası milli ruhun yüksəkliyi, mübarizəyə çağırış hayqrışlarının güclü təzahürü, qəhrəmanlıq, vətənpərvərlik hislərinin tərənnümüne həsr edilmişdir. Bu qədər həssaslıqla yanaşı, düşmənə nifrat duyusunun kəsəri, əsir vətəninin dörvü vəziyyəti onun kəskin qələmindən kənarda qalmamışdır. Şairənin 1916-1920-ci illərdəki yaradıcılığında "milli qürur, xalqın əsrlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türkülü sonsuz məhəbbət hissi çox güclüdür" [10, s. 161].

İctimai dorinliyi ilə seçilən şeiriyyatına nəzər salındıqda, onun "Dərdli nəğmə" kimi tanınan "Turan düdütü" əsərində sevgilisinə müraciəti iki cür təhlil etmək mümkündür. Həm dərđə, həm də səfərbərliyə çağırış özündə ehtiva edən şeirdə nikəblik itmir, həyat yoldaşı Seyid Hüseynin məhv edilməsi, misralar boyu vətəninin məhvi ilə bütünləşir. Belə ki şeirə nəzər salındıqda görürük ki, onun "sevgili" əsir, didərgin, sonsuzluqda pərişandır:

*Unudulmaz dərdim, ovunmaz qəlbim,
Gilsə cahan, gülməz mənim taleyim,
Gal yaramı, sən özün sar, sevgilim,
Duyulmaz dərdimə dərman nərədə? [8, s.55]*

Bu şeir haqqında fikirlər və müddəalar olduqca çoxdur. Təyyar Salamoğluya görə: "Umgülsüm Bakı kommunası dövründə Azərbaycanın mahiyyətə müstəmləkə rejimi altında inləməsini, hədsiz fəlakətlərə düşərək olmasına, Azərbaycan xalqının həqiqi mənada genosida məruz qoyulmasına, sinfi mübarizənin əsl mahiyyətini üzə çıxarı, "məskənimiz həp fəlakət bucağı", "bəstirimiz firtinalar quçağı", – deyərək fəryad qoparır" [8, s.89]. Fikrimcə, "Turan düdütü" şeirinin Bakı kommunası ilə əlaqəsi yoxdur. Qəzətdə şeirin "Nargin əsrlərinin dilindən" qeydi ilə çapa verilməsi də bunu sübut edir. Bu fikri əksər tədqiqatçıların qeydində də görmək mümkündür.

Onsuz da sürgündə, övladlarından kənarda keçirdiyi hayatı, Seyid Hüseynin aqibətinin fəlakətlə və naməlum bitməsi onun yaradıcılığına dolğun şəkildə təsir edir. Şeir boyu şairənin çəkdiyi iztirablar şəxsi bədbinliyi ilə bütünləşir. Özünü "yuvası dağıdılmış bülbüla", "xəzan vurmuş gül", "nəğməsi susdurulmuş elə", "sahili olmadan tufanda sovrulan gəmisi" bənzədir. İşgaldən sonra bütün ümidiñərə puc olmuş Turan, Anadolu elinin yoxluğu, ocağı sönən türkün aqibəti sürgündə olduğu dönmədə dərin kədər və nisgillə misralara çevirilir.

Ümumiyyətlə, türk istiqlalı və mücadiləsində ilk öncüllük vətən olan istiqlal şeirlərində sevgili Vətənə bütünləşir. Eyni paralel, demək olar ki, adları çəkdiyimiz bütün müstaqillik, azadlıq şairərinə də aid etmək mümkündür. Gültəkinin "Anneme", "Vətənim və eşqim", "Ayrılarkən", "Nişansız nişanlıya", "Qürbət məktubu", Ə.Cavad "İraq", "Haralisan", "Axşamlar", "Unudulmuş sevda", C.Cabbarlinin "Sevdiyim", "Dün o gözlərdə" və s. şeirlərdə sevgi anlayışının Vətənə birləşdiyini görə bilirik. Əmin Abid:

*Anne, sen daha çok yakınsın ona,
Get bildir ki, hala esiridir can,
Bilmiyorsan, eger sor da qonşuna
Sevgilimin ismi: Şən Azərbaycan! [1, s. 78]*

Ə.Cavad:

*Hər kəs der ki, mənim könlüm nolduğun,
Bilən yoxmu "Kimsə" vurğun olduğum? [4, s.78]*

C.Cabbarlı:

*Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağınq tellərin.
Nazlı alın umuzunda saçlarına vurdugca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma sellər bəkləyir
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.*

Misraların hər birində müəlliflərin ana-vətən paralellərinin necə dolğun şəkildə təsvir edildiyini də görmək mümkündür.

Umgülsümün yaşadığı ictimai şəraitdə ölkədə mürəkkəb ictimai-siyasi hadisələr tüxyan edirdi. Erməni daşnaklarının törətdikləri mart soyqırımı, inqilablar onun Seyid Hüseynlə toylarının təxira düşməsinə səbəb oldu. O illərdə baş verən on xos hadisə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması idi. Yeni hökumət ağır sinaqlarla üzləşirdi. Həmin gülhərdə fealiyyətə başlayan "Azərbaycan" qəzeti dövrün görkəmlə ziyanları üçün mübarizə meydanına çevrilmişdi. Umgülsüm 1919-cu ilda "Azərbaycan" qəzetinin 352-ci sayında yazdı:

*Annəciyim, ağlama, xeyir-dua söylə sən,
Göz yaşımla saxlama, haqq yoluna gedəni.
Onun çarpan qəlbini çalış fərəh verəsən,
Onun şüx gənc həyatı qurtaracaq vətəni!*

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında onun haqqında yazılır: "Umgülsüm Sadiqzadə 1918-ci ilda AXC-nin yaranmasını sevincə qarşılımış, milli dövlətimizi vəsf etmiş, bu böyük hadisəyə "Türk Ordusuna", "Ey Türk oğlu", "Çəkil, dəf ol", "Əsgər anasına", "Dərdli nəğma", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər həsr etmişdir [12, s.430]. O, "Ey, Türk oğlu" şeirində:

*İştə Turan, iştə yurd, iştə Türklük ocağı,
Yabancıya düşməz duruyorkən sən özün,
Tarixlərdə həp sənin rəşadətin, hünərin,
Bildirişin, firtinan oxunurkən sən neyçün?
Avropaya qarşı bir
Yersiz, yurdusuz əsirtək boyun bükiib durasan? [1, s.58]*

- deyə, gənclərə öz keçmişini xatırlatmağa çalışır. Şairənin bu misraları biz Əmin Abidin "Azərbaycan gəncliyino" şeirini xatırladır:

*Düşün ancaq, mənim kafamlı sən də,
Ey azəri gəncliyi!
Madam ki, bir cövhər yaşayır səndə,
Neçün onun qururuna alət olasən?*

"Səni vəhi tanyan o mədəni canavar", -deyə təsvir etdiyi işgali azadlıqqa qovuşa da, 27 aprel istilasından sonra Gültəkinin dili ilə desək "dağdan kəskin diş ilə enib azadlığı gəmiran vəhişiyə" çevrilib, bütün xoş niyyətləri udur.

17 il sonra Ümgülsüm xanının həyat yoldaşı Seyid Hüseyni Nargin adasında "xalq düşməni" damğası ilə gülləlib, onun özünü isə "xalq düşməni"nin ailəsi kimi sürgünə göndərirler. Deyə bilerik ki, onun sürgün illərində bər vətəndaş, qadın olaraq çəkdiyi əziyyətlər, gördüyü məhrumiyyətlər milli qürurunu qıra bilmir.

"Çəkil, dəf ol!" şeirində başının üstündə güc aldığı hilalın qüvvətindən özüne qüvvət doğurur. Kimliyinə "Turan balası", - deyə təsvir verən Umgülsüm şərəflə dilşin arxası ilə öz mübarizəsinin nə olur-olsun dəyişməyəcəyini, düşməni boğmağa nəfəsinin belə bəs edəcəyinə qeyd edir:

*Ey buzlu şimaldam qopan ruzigar,
Toxunma qəlbimə atəsi parlar,
Saqın, gəlmə, səni nəfəsim boğar,
Dəf ol, vətənimdə görəməm səni.*

"Buzlu şimal", "əbus sima", "mundar cöhrə" və s. kimi simvollardan istifadə edilən şeirdə, bu üsul təsadüfü seçilməyib. Ümmümiyyətlə, bu məcazları istiqal şairənin, demək olar ki, hər birində görmək mümkündür. "Romantik şeirin xarakterinə uyğun olan simvolik obrazlar bir tərəfdən romantizmin tələblərinə əyani nüüməyi idisə, digər tərəfdən də, şübhəsiz, romantiklərin, "müdafiə dəbilqəşləri" kimi çıxış edirdilər" [6,s.152].

"Əsgər anası" şeiri bütünlüklə türklik ruhu, vətən məhbəbbəti, qəhrəmanlıq əzmi ilə bəzənmiş, həssas qadın duyğuları ilə qələmə alınmış şeirdir. Umgülsüm "Yurdumuzun qəhrəmanlarına" şeirində "ey gənc yurdun gənc duyğular daşıyan, gənc övladı", - deyə üzünü yurdunun gəncliyinə tutaraq, onlara olan inamını, etibarını, ümidiini belə ifadə edir:

*Mənim ruhum sizin ilə biliniz,
Na hissələr, na mənalar duyuyor,
Na sevgilər, na səfalar buluyor,
Qəlbi bu gün məmənun edən sizsiniz.*

Şeir nümunələrindən də göründüyü kimi, sevgisini vətəninin azadlığı uğrunda fədə edən istiqalçıların hayatı da dövrün siyasi hadisələri ilə eyniləşir. Taleləri müstəqil Azərbaycan dövlətinin süqutu ilə pərakəndə hal alır. Bir qadın dilindən bu qədər hərarətə Vətən sevgisinin ifadə edilməsi, qorxmazlığı onun milli cümhuriyyətin devrilməsi ilə əlaqədar yazdığı "Hicran" və "Bayraqım enərkən" şeirləri Azərbaycan ədəbiyyatında bolşevik işgali barədə yazılmış ilk ən dəyərli əsərlərdəndir. "Hicran" şeiri haqqında A.Hüseynzadə yazır: "1918-ci ilin mart davasından sonra ailəsi ilə birlikdə İrana getməyə məcbur olan nişanlısının ayrılığından xıffat çəkən Umgülsüm Novxanı bağlarında olarkən "Hicran" şeirini yazar" [8,s.18] – deşə də, düşünürəm ki, ürəyi vətən sevgisi ilə alışan, həssas qəlbli şairə bu məzmunda şeirini yalnız şəxsi kodlarını həsr edə bilməzdi. Buna görə də özünü "solğun çiçək", "əlvən gəya bilməyən məzəlum", "vərəmli qəlbindən qanlar axan" zavallı gözündə görən Umgülsüm tək sevgisi üçün deyil, vətəninin xoş günü üçün də ümidiyi itirmir. İçində qaldığı suallar arasında yenə də günəşinin gec-tez doğacağına inanaraq yazır:

*Günaşım bir daha doğmayacaqmı?
Vəhiş qaranlığı boğmayacaqmı?
Kölgələri şəfq qovmayacaqmı?
Sordum, ümidiyi qırma, dedilər. [7, s.134]*

"Umgülsüm istiqlalımızla, bayraqımızla qürur duyan və bu dəyərləri sözə çevirən xanımızdır. Hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üşyankar qadın bütün sərtliyi ilə ifadə edib. Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamansa o zaman idi ki, istiqlal sevdasılı yaşayanlar üçün ölümdən, sürgündən, qurbətdən başqa yol görünmürdü. Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" nidası ilə ucaltdığı bayraqın könüllərə endiyi məqam bir tarixi sənədlərdə, bir də Umgülsümün şeirləndə öz həzin kədəri, ormanın yanğını kimi qarşısızlaşmaz nifşətiyle yaşamaqdadı" [3, s.6].

"Bayraqım enərkən" şeirində şairə deyirdi:

*Al-yaşlılı bağında çıçəklərin solarkən,
Sən enərkən ruhumda bir imli yüksəldi,
Hicqırıqlar içində dişisívorkən, ölürkən,
Məni tutub qaldıran kırılı, mundar bir əldi.* [1, s.68]

Öz müasirlərinin dili ilə dəsək onun da ifadə etdiyi kimi "buzlu şimaldan qopan ruzigarın" gec və ya tez onun da yurdunu qanlı şaxtasının içində udacağını bilir. Hər iki şeirində bütün məhrumiyyətlərə rəğmən düşmənin qana nəfəsini udacağına, vətənin üstündə dolaşan "qara buludlar"ın onun al şəfəqləri altında yox olacağına inamı tükənmir. Bu inamla da "...həsrətində olduğu şəfəq olaraq xalq hakimiyyətini tərənnüm etmişdir" [11,s.10]. Umgülsüm bu şeirlərində ona verilən bütün ümidsiz suallara ümidi qırma, inan, – deyə cavab verir:

*Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidi qırma dedilər.* [9, s.25]

Nəticə / Conclusion

Buradan da aydın olur ki, Umgülsüm "günəşinin" doğacağına, "vəhşi qaranlıq"ların boğulacağına inanır, bu inamla da həsrətində olduğu göləcayı tərənnüm edir. "Ümidini" qırmayan şairənin səsində digər istiqlal şairlərimiz də inamla cavab verirlər.

Ədəbiyyat / References

1. Abid Ə. Buzlu cəhənnəm (Ön söz və çapa hazırlayan Əli Şamil). Bakı: Güneş, 1999.
2. Ağayev İ. XX əsrin əvvəllərində Azərbaycan şeiri. Bakı: Elm, 2002.
3. Bağırzadə N. İstiqlal Umgülsüm. "525-ci qəzet", 03.06.18.
4. Cavad Ə., Seçilmiş əsərlər. Bakı: Şərq-Qərb, 2005.
5. "Dirilik jurnalı"// 1 dekabr 1914, №6.
6. Əliyev K., Azərbaycan romantizminin poetikası. Bakı: Elm, 2002.
7. "Füqəra füyuzatı"(1920) // 8 sentyabr 1928, №2.
8. Hüscynzadə A. İstiqlal şairi Umgülsüm. Bakı: Elm, 2005.
9. Ümgülsüm. Seçilmiş əsərlər (Ön söz və tərtib edən Alxan Bayramoğlu). Bakı: Letterpress, 2010.
10. Salamoğlu T. Fasioli talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret ocerklər. Bakı: Elm, 1998.
11. Tağıyev R. Döyünen ürək. "Azərbaycan jurnalı", 1972, №2.
12. Yaqublu N. Məhəmməd Əmin Ensiklopediyası. Bakı, 2013.

Следы национальной независимости в творчестве Умгульсум Садигзаде и Амин Абид Гюльтек

Ульвия Ахмадова

Университет Хазар. Азербайджан.

E-mail: ulviyyahmadova@gmail.com

Резюме. В начале 20-го века, когда мы говорим о поэзии независимости, когда мы говорим о борьбе за свободу, Али Бей Гусейнзаде, Умгульсум, А.Сахат, А.Шаик, М.Хади, А.Джавад, А.Музниб, Али Юсиф, Дж.Джаббарлы, А.Джаннати, А.Абид, легионеры и др. хотя мы подчеркиваем его творчество, в целом характерным качеством и основной линией этого периода была словесная борьба с инородцами. Поэзия этого периода развивалась идеино. Образцы поэзии, в основном, выдвигались на первый план с превосходством идей и борьбы, а не художественно-художественных особенностей. Хотя произведения, посвященные пропаганде великих идеалов, не отличались особым строением, но по совершенству содержания они сильно различались. Здесь воспевание радости национальной свободы было очень сильным, а ненависть к оккупации еще более пылкой. Это можно увидеть в работах упомянутых нами авторов. Таким образом, поэтические образцы немного приблизились к национальному духу, пришло новое дыхание, новая идея. В статье сравниваются стихи Умгульсум Садигзаде и Амина Абida Гюльтаки, которые занимают уникальное место в борьбе за независимость 20-го века, и при необходимости упоминаются стихи других поэтов за независимость, у которых есть аналогичные параллели, и анализируется борьба за независимость.

Ключевые слова: Умгульсум, Амин Абид, независимость, борьба в поэзии